

*Bakının azad edilməsinin 100 illiyi*

# 15 sentyabr - Zəfər tarixi

1918-ci ildə öz müstəqilliyini elan etməsi ərəfəsin-də Azərbaycanda mürrəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Belə ki, Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin çoxu, o cümlədən də Bakı şəhəri Azərbaycan xalqının müstəqilli-yinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işgali altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli hərbi qüvvələr hələ formalaslaşmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətdən sonra Azərbaycana gəlmis türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bəzəsində Qafqaz İslam Ordusu yaradıldı. Nuru paşa ordunun komandanı təyin edildi.

1918-ci il iyulun son günlerində Qafqaz İslam Ordusu qüvvələrini Bakı ətrafında cəmləşdirməsi ilə Stepan Shaumyanın rəhbərliyi altında olan Bakı Soveti şəhərə nəzarəti Səntrokaspi adlanan eser-mənşəvək-dəsnək hökumətinə təhvil vermək məcburiyyəti qarsısında qaldı. Səntrokaspi diktatürü özünü Bakının hakimi elan etdiğdən sonra daşnak nümayəndələri İrana göndərildi və İranda mövcud olan ingilis hərbi qüvvələrinin komandanı general Denstervil rəhbərlik etdiyi hərbi qüvvə ilə birlikdə Bakıya dəvət olundu. Bakı neftinə və bütünlükdə Xəzər hövzəsinə sahib olmaq üçün yollar axtaran Böyük Britaniya hökuməti yaranmış fırıldanışdan istifadə etməyə çalışdı və general Denstervil göstəriş verildi ki, Bakıya hərbi qüvvə çıxarılsın. Neticədə, Bakıya göndərilməsi qərarlaşdırılan 39-cu ingilis briqadasının ilk bölmələri 1918-ci il avqustun 4-də gəmilərlə Ənzəlidən Bakıya getirildi. Onların gelişini sonsuz sevincə qarşılıyan erməni daşnakları öz niyyətləriñən çox yaxın olduqlarını düşünürdürlər. Bakı üzərində həyata keçirilmiş ilk genişmiqyaslı hücumun nəticələri də onların bu sevincini artırıldı. Belə ki, 1918-ci il avqustun 5-də Qafqaz İslam Ordusu qüvvələri tərəfindən Bakı şəhərinin təmizlənməsi üçün başlanıllı ilk irimiqyaslı hücum gözənlənən nəticəni vermədi. Qafqaz İslam Ordusunun qüvvələri Qurd qapısı istiqamətindən başlanan hücumda bu yüksəkliklərdə yerləşən ilk səngərlərə elə keçirəsələr də, döyüşün inkişaf etdirilməsi üçün yaranan təchizat çətinlikləri üzündən sonradan əvvəlki mövqelərinə geri çəkilmək məcburiyyətində qaldılar.

5 avqust döyüşünün nəticələri Qafqaz İslam Ordusu komandanlığının iradəsinə qira bilmedi. Dərhal Bakı üzərində növbəti uğurlu hücumun təşkil edilməsi üçün zəruri hazırlıq tedbirlerinin müəyyənəşdirilməsinə və həyata keçirilməsinə başlandı. Cəbhə bölgəsində aparılan təhlillərdən sonra Azərbaycana əlavə bir türk diviziyanın göndərilməsi haqqında məsələ qaldırıldı. Bu məsələ ilə bağlı Türkiye Hərbi Nazirliyinə müraciət edildi. Bakı şəhərinin ən qısa zamanda azad olunmasını arzulayan Ənvər pa-

şa da bu təkliflə razılaşaraq 15-ci piyada diviziyanın Bakı ətrafına göndərilməsi haqqında sərəncam verdi.

Eyni zamanda Azərbaycan daxilində yenidən mövcud qüvvələrin cəbhəyə sefərber edilməsi üçün lazımi tədbirlər görüldü. Bakı ətrafındaki milli qüvvələrə kömək məqsədilə Ağdaş alayının bölmələri bura getirildi, Qazax və Gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına göndərilməsinə göstəriş verildi. Sentyabrin 6-da Türkiyədən əlavə olaraq göndərilən 15-ci piyada diviziyası nəhayət ki, Ağstafaya çatdı və oradan da qatarla Gəncəyə yola düşdü. Elə həmin gün saat 10-da Gəncə dəmir yolu stansiyasında diviziyanın şəxsi heyətinin qarşlanması oldu. Bundan sonra 15-ci diviziya Bakı ətrafına yola salındı. Bu diviziyanın gelişisi ilə Bakı üzərində həllədici hücumu hazırlıq son mərhələsine qədəm qoydu. Hücumun təşkil məqsədi sentyabrin 10-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa və Azərbaycan Korpusunun komandanı Əlağa Şıxlinski Bakı ətrafına gəldilər.

Nuru paşa və Əlağa Şıxlinski şəhər ətrafındaki vəziyyətlə tanış oldular, komandirlərin məruzələrini dinlədilər. Mövcud vəziyyət qıymətləndirildikdən sonra sentyabr ayının 13-de saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərində həllədici hücumu başlamaq barədə döyüş əmərini imzaladı. Əmrə əsasən, Bakı şəhərinin azad edilməsi üçün həllədici hücum sentyabrin 14-na keçən gecə başlamalı idi.

Bakı şəhəri üzərində hücum edən 5-ci türk piyada diviziyanın qərargah reisi qayməqam Rüstə bəy xatirələrində yazırı ki, o gecə heç kim yatmadı və döyüşçülər 15 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər: "Bunu ərz etmeliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətənə egsəminin istihlas və istiradədən Azərbaycanda olduğu qədər müşkülət, qanlı və ələmli ziyanı uğramamışdı. Həm din və hem irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yere düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfisə

çalışmış, qiymətli qanlarını axitmış və bilafutur müəzzzəz canlarında fəda etmişlərdi.

İstiqlalına aşiq Anadolu türkү nəhayət qonşu və qardaş millətin istiqalılını da həmin mücadilələrlə ilə təmin və azərbaycanlıların əlinə tövdü və təslim etmişdi.

Bakısız Azərbaycan başsız bir vücuddur. Onsuz bir işe yaramazdı. Binaənəleyh Azərbaycan Cümhuriyyəti və istiqalıyyətini behəməhal Bakı icmal və itmam edəcəkdi. 5-ci Qafqaz firqəsi bu nu əldə etmək üçün avqust bida-yətlərində günlərcə boğaz-boğaza düşmənələr müharibə və müca-dilə etdi. Fəqət məalesəf Bakının alınması 39 gün qədər təəhhür etdi.

Rüstə bəy onu da elavə etdi ki, qarşıda ağır bir döyüş dayanırdı. Qurd qapısı üzərindən hücuma keçmək elə də asan deyildi. Bu sərt təpəliklərə qalxməq üçün yalnız ensiz bir yol var idi. Qoşunlar isə daha geniş bir cəbhədə hərəkət etməli idilər. Onlar gecə iken Şuban yüksəkliklərdən enməli, dəmir yoluńu keçdikdən sonra sərt təpəliklərə qalxməli idilər. Hələ gündüz ikən bu təbii maneələri adlamaq çox böyük zəhmet tələb edirdi. Gecə isə tam səssizliyə riayət edilməsi, düşmənin duyuq düşməsine yol verilməməsi lazım idi.

Rüstə bəy onu da elavə etdi ki, qarşıda ağır bir döyüş dayanırdı. Qurd qapısı üzərindən hücuma keçmək elə də asan deyildi. Bu sərt təpəliklərə qalxməq üçün yalnız ensiz bir yol var idi. Qoşunlar isə daha geniş bir cəbhədə hərəkət etməli idilər. Onlar gecə iken Şuban yüksəkliklərdən enməli, dəmir yoluńu keçdikdən sonra sərt təpēliklərə qalxməli idilər. Hələ gündüz ikən bu təbii maneələri adlamaq çox böyük zəhmet tələb edirdi. Gecə isə tam səssizliyə riayət edilməsi, düşmənin duyuq düşməsine yol verilməməsi lazım idi.



Öndə ortada Əlağa Şıxlinski və Nuru paşa

Hazırlanmış hücum planına əsasən, 5-ci türk piyada diviziyanın qərargah reisi qayməqam Rüstə bəy xatirələrində yazırı ki, o gecə heç kim yatmadı və döyüşçülər 15 avqust döyüşünün intiqamını almaq üçün hücum saatının çatmasını səbirsizliklə gözləyirdilər: "Bunu ərz etmeliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətənə egsəminin istihlas və istiradədən Azərbaycanda olduğu qədər müşkülət, qanlı və ələmli ziyanı uğramamışdı. Həm din və hem irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yere düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfisə

Hücum planına görə, 5-ci türk piyada diviziyanın qurd qapısı yüksəkliklərinə qalxməqla düşmənən birinci və ikinci müdafiə xətlərini ele



Nuru paşa

keçirməli və sonra orada möhkəmlənməli idi. Ardınca da arxa-da qalmış toplar və onların sursatları elə keçirilmiş müdafiə səngərlərinə daşınmalı idi. Baxmayaraq ki, Qurd qapısı yüksəklikləri ilə topları sürüyüb çıxarmaq elə də asan deyildi, amma göstərilən əzmkarlıq, qətiyyət və yüksək sürət hələ gecə ikən ilk müdafiə səngərlərini elə keçirməyə və orada möhkəmlənməyə imkan verdi. Bu hücum elə bir süretle həyata keçirildi ki, hətta Qafqaz İsləm Ordusunun komandanlığı üçün də onun nəticələri xoş bir təəccübə qarşılıdı. Eyni ilə ingilis qoşunları komandanı general Denstervil de gözlərinə inanıb, qazax və gəncə ətrafında toplanmış milli qüvvələrin Bakı ətrafına alınması 39 gün qədər təəhhür etdi.

de son döyüşə hazırlıq da keçirilər. Sentyabrin 15-də Qafqaz İsləm Ordusu qüvvələri uğurlu hücumu davam etdirildilər və qarşıya qoyulmuş vezifənin həlliñə dəha da yaxınlaşdırılar. Çıxış yoluñun qalmadığını görən Səntrokaspi rehbərliyi Qafqaz İsləm Ordusu rehbərliyi ilə əlaqə yaratılması üçün yollar aramağa başladı. Bu məqsədlə Səntrokaspi rehbərliyi sentyabrin 14-de axşam saat 8-də İranın Bakıdakı konsulu Səadülvüzerənən Bakı üzərində hücumun dayandırılması üçün vasitəcilik etməyi xahiş etdi. Bu təklifi alandan sonra Səadülvüzerənə iki nəfəri məktub və ağ bayraqla döyüş mövqelərinə göndərdi. Lakin onlar Qafqaz İsləm Ordusu komandanlığı ilə əlaqə yarada bilmədilər. Səhəri gün, yeni sentyabrin 15-də İran konsulu yenidən vasitəcilik missiya-sının icrasına davam etdi. Nəhayət, tərefələr arasında aparılan danışçılarından sonra Səntrokaspi rehbərliyi Bakı şəhərinin Qafqaz İsləm Ordusunun nəzərəti altına verməyi öz üzərinə götürdü. Beləliklə, Bakı şəhəri bütünlükə Qafqaz İsləm Ordusu tərəfindən azad edildi. Səntrokaspi Diktatürasının şəhərdəki dəyərləri olan qüvvələr gəmilər vasitəsilə qaçış canlarını qurtardılar. Qaçmaq imkanı olmayanlar isə təslim olular.

Ənvər paşa Nuru paşa gəndərdiyi teleqramında yazırı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındaki zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbtini xəbərini en böyük müsərrətə qarşılırm. Türk və İsləm tarixi sizin bu xidmətinizi unutmayaqdadır. Qazilərimizin gözlərindən öper, şəhidlərimizə fatihələr ifahədir".

Bakının azad edilməsi xəbəri M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitdi. O dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətlə təbrik etdi. Teleqramda deyiliirdi: "Hürriyət və istiqalıyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətlə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram".

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərdiyi xidmətləri Nuru paşa xitabən deyərləndirmişdi: "Millət sizə minnətdardır". N.Yusifbəylinin fikrincə, Azərbaycan durduqca bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.

Sentyabrin 16-da səhər tezden Qafqaz İsləm Ordusunun Bakının asayışində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi keçidi keçirildi. Bu rəsmi keçid Qırmızı Qışla adlanan məntəqədə (indiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi keçidde Xəlil paşa, Nuru paşa, Əlağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də istirak edirdilər. Rəsmi keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Generallər və rəsmi şəxslər at belində idilər. Onların ardınca isə nizami şəkildə piyada, topçu, süvari və körəkçi hissələr hərəkət edirdi. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İsləm Ordusunun qalib döyüşüllərini salamladılar.

Mehman SÜLEYMANOV, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik